

Elm, insanların özü, yaşadığı cəmiyyət və kainatla əlaqəli həqiqətləri və doğru məlumatları öyrənmək üçün həmişə var olmuşdur. Modern elm anlayışının ortaya çıxmazı isə XVI əsrə təsadüf etmişdir. İnsanlıq tarixi qədər qədim tarixə malik olan elm və elmi bilik anlayışının informasiya əsri olaraq adlandırılın güñümüzdə önməli dərəcədə əhəmiyyət kəsb etdiyini qeyd etmək mümkündür.

Məlumdur ki, gündəlik həyatda hamının “bilirəm” dediyi zaman anladığını şeylər gündəlik məlumatlardır. Bu məlumatları “bəsit” məlumat və ya “ortaq” məlumat olaraq da ifadə etmək mümkündür. Gündəlik məlumat daha çox insanın duygu və düşüncələrinin əsaslanaraq əldə və istifadə etdiyidir. Gündəlik məlumat həm də insanın şəxsi təcrübəsinə və yaşadığı mühitdən əldə etdiyi, daha çox praktik ehtiyacları təmin etməyə yönələn biliklərdir. Əksər hallarda bu biliyin mənbəyi və necə ortaya çıxdığı qeyri-müyyəyen ola bilir.

Gündəlik məlumatdan əlavə istifadə olunan digər bir bilik növü isə elmi biliklərdir. Elmi biliklər elmi tədqiqatların həyata keçirilməsi prosesində elmi metodların istifadəsi ilə ərsəyə gətirilən məlumatlar olaraq qəbul edilir. Yəni, elmi biliklər elmi tədqiqat metodları vasitəsilə aşdırılan və müşahidə, təcrübə, ölçmə kimi müxtəlif vasitələrlə əldə edilən məlumatlardır. Məhz bu xüsusiyyət elmi məlumatları digər məlumatlardan fərqləndirir. Bu mənada “bəsit”-məlumat ilə elmi məlumatın sərhədlerini düzgün müyyəyen etmək və onları bir-birindən ayıra bilmək önemlidir. Təsadüf nəticəsində əldə edilən məlumatları elmi məlumat olaraq qəbul etmək və istifadə etmək doğru deyildir.

Elmi məlumatların necə əldə edildiyi, yəni hansı metodlardan istifadə olunaraq əldə edildiyi açıq olaraq bilinir. Eyni zamanda, elmi məlumatların doğruluğu başqaları tərəfindən də test edilə bilir. Elmi məlumat-



lar elmi metodologiya haqqında məlumat sahibi olan və bunu tətbiq edə bilən, etik prinsiplərə hörmət və əmol edən elm insanların/tədqiqatçıların araşdırması nəticəsində əldə olunur.

Bilik və ya informasiya əsri olaraq adlandırılın XXI əsrde elmə və tədqiqatlara əhəmiyyət verməyən ölkələr gələcəyə açılan qapıları bağlamış sayılırlar. Bu gün ölkələrin inkişaf etməsi üçün sadəcə iqtisadiyyat sahəsində baş verən dəyişikliklər və inkişaf yetərli deyildir. Ölkələrin inkişaf səviyyəsi həm də onların elmi tədqiqatlara verdiyi önəmlə də birbaşa əlaqəlidir. Elmi tədqiqatların kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsi isə müxtəlif sahələr üzrə tədqiqatlar aparan şəxslərdən asılıdır.

Fərqli elm sahələri üzrə araştırma rühuna sahib olan, elmi düşüncəni mənimsəyən və bunu bir həyat tərzi halına getirən

ARTİ tədqiqat mentorluq programı

Könül ABASLI,

Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi

insanların yetişdirilməsi çox vacib məsələlərdən biridir. Bu xüsusiyyətləri özündə ehtiva edən insanların yetişməsi üçün onların tədqiqat aparmaqla bağlı təlimləndirilməsi və təcrübə keçməsi zoruridir. Tədqiqatçı kimini yetişmək və bu sahədə var olan potensialı təkmilləşdirmək araştırma proseslərində iştirak etməklə mümkündür.

Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) gənc tədqiqatçıları və tədqiqatçı olaraq yetişmək istəyənlər üçün bu fürsəti təqdim edir. ARTİ təhsil elmləri sahəsində ehtiyac duyulan üstün keyfiyyətli tədqiqatçıların yetişdirilməsində bir qaynaq olmağı hədəfleyir. Bu çərçivədə ARTİ təhsil elmləri üzrə elmi tədqiqatlar aparmağa maraqlı və həvəslə olan üstün keyfiyyətli tədqiqatçıların yetişdirilməsi, həmçinin ölkədə təhsil sahəsində mövcud tədqiqat potensialının gücləndirilməsi və bu sahədə aparılacaq tədqiqatların sayının və keyfiyyətinin yüksəldilməsi məqsədilə ARTİ Tədqiqat Mentorluq Programının həyata keçirilməsini hədəf olaraq qarşıya qoymuşdur.

Davamlı olaraq həyata keçirilməsi planlaşdırılan programın birinci mərhələsinin icrasının 2021-ci ilin iyun ayında başlaması və ilin sonuna qədər davam etməsi

Mentorluq üçün müraciət edən namizədlər 24-27 may, mentilik üçün müraciət edən namizedlər isə 31 may - 4 iyun tarixləri arasında onlayn müsahibələr təşkil edilmişdir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə bütün müsahibələrin video-qeydiyyatı aparılmışdır. Müsahibələrin qiymətləndirilməsi nəticəsində 23 nəfər mentorun və 47 nəfər mentinin programda iştirakı uyğun görülmüşdür.

ARTİ Tədqiqat Mentorluq Programının iştirakçıları olaraq mentorlar və mentilər təhsil sahəsində aktual olan mövzular haqqında məlumat sahibi olmaqla bərabər, tədqiqat aparmağın yolları, tədqiqat metodları haqqında bilik və bacarıq əldə edərək akademik yazı bacarıqlarını təkmilləşdirəcək və komandada işləmə təcrübəsi qazanacaqlar. Bundan əlavə, mentor və mentilər ARTİ-də həyata keçirilən tədqiqat proseslərində aktiv olaraq iştirak edəcək və proses müddətində təhsilin ayrı-ayrı pillə və seviyyələri ilə əlaqəli aktual olan müxtəlif mövzuları tədqiq etmək istəyən namizədlər üçün onlayn müraciət forması hazırlanmış, müraciət forması və müraciət qaydaları İnstitutun rəsmi veb səhifəsi və sosial şəbəkələrdəki səhifələrdən paylaşılmışdır. Program mentor və menti (mentorun tələbəsi) olaraq iki statusda müraciətleri qəbul etmişdir. ARTİ Tədqiqat Mentorluq Programında mentor və menti olaraq iştirak etmək istəyən şəxslər üçün proqrama müraciətlər 30 aprel -12 may 2021-ci il tarixləri arasında qəbul edilmişdir.

Ösas məqsədi və təməl yanaşması “tətbiq edərək öyrənmək” olan Proqrama müraciət edənlərin sayı ümumilikdə 622 nəfər olmuşdur. Belə ki, mentorluq üçün müraciət edənlərin sayı 379, mentilik üçün müraciət edənlərin sayı isə 243 olmuşdur. İlk mərhələdə bütün müraciətlər qiymətləndirilmiş və 98 namızədin müsahibə mərhələsində iştirakı uyğun görülmüşdür. Mentorluq üçün qiymətləndirilən namizədlərin sayı 35, mentilik üçün qiymətləndirilənlərin sayı isə 63 nəfər olmuşdur.

Elmi tədqiqatlar nəticəsində əldə edilən tapıntıların müxtəlif sahələr üzrə qərarvermə mexanizmlərinə rol olduqca böyükdür. Bu mənada, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan Tədqiqat Mentorluq Programının birinci raundunun yekununda ümumi təhsil, peşə təhsili və ali təhsil sahəsində tədqiq olunmuş müxtəlif mövzulardan əldə edilən nəticələrin ölkədə təhsil sahələrində inkişafə yönəlik atılacaq addımlara və veriləcək qərarlara əhəmiyyətli dərəcədə müsbət təsirinin olacağının inanırıq.